

XÜLASƏ

Adı Soyadı: Xəlilova Elmira Elbrus qızı

Xarici dil: Rus dili (əla), ingilis dili (orta)



Ali təhsil statusu:

Səviyyə	Fakültə/ixtisas	Təhsil aldığı yer	Təhsil aldığı illər
Bakalavriat	Mühəndis iqtisadiyyatı və idarəetmə/İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi	Mingəçevir Politexnik İnstitutu	1998-2003
Magistratura	Mühəndis iqtisadiyyatı və idarəetmə/İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi	Mingəçevir Politexnik İnstitutu	2001-2003

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:

Müəssisələrin loqistik sistemi və təchizatın təkmilləşdirilməsi istiqamətləri.

Rəhbər: dos. İskəndərov Fərman Əlisgəndər oğlu

Gördüyü vəzifələr:

Vəzifəsi	İşlədiyi yer	İl
Makinaçı	Mingəçevir Politexnik İnstitutu	2000
Laborant	Mingəçevir Politexnik İnstitutu	2001
Müəllim	Mingəçevir Politexnik İnstitutu	2010

Elmi rəhbərliyi edilən magistratura tezisləri:

Elmi rəhbərliyi edilən doktorantura tezisləri:

Gerçəkləşən layihələr:

İdarəetmə vəzifələri (Varsa):

Təltiflər və mükafatlar:

ÇAP OLUNMUŞ ƏSƏRLƏR

A. Beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələr:

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr:

B1. Postpandemiya dövrü - dünya ticarəti və iqtisadi aktivlik. "Davamlı inkişaf strategiyası: global trendlər, milli təcrübələr və yeni hədəflər". Beynəlxalq Elmi Konfrans. Mingəçevir, 10-11 dekabr, 2021.

C. Milli/beynəlxalq kitablar/Monografia və ya kitablardakı fəsillər:

D. Milli resenziyalı jurnallarda dərc olunan məqalələr:

D1. Müəssisələrin logistik mərkəzlərinin təsnifləşdirilməsi. "Milli iqtisadiyyatın modernləşdirilməsi: mövcud vəziyyət və gələcək perspektivlər" mövzusunda elmi-praktik konfransın materialları. Bakı, 2011-ci il.

E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr:

E1. Kibernetikanın modelləşdirilməsində insan idarə edən obyekt kimi. Mingəçevir Politexnik İnstitutunun yaradılmasının 20-ci ildönümünə həsr olunmuş Respublika Elmi Konfransının materialları. Mingəçevir, 2011-ci il

E2. İnsan resurslarının idarə edilməsinin müasir tendensiyaları. Dövlətin regional siyasətinin reallaşmasında olan iqtisadi rayonunun rolu: reallıqlar və perspektiv inkişaf. Respublika elmi-praktik konfransının materialları. 6-7 dekabr, Mingəçevir 2013-ci il

E3. Azərbaycanda turizm sənayesinin inkişaf perspektivləri. Milli iqtisadiyyat və ayrı-ayrı sektorlar üzrə strateji yol xəritəsi: reallıqlar və hədəflər. Elmi konfransın materialları. 12-13 may, Mingəçevir 2017-ci il

E4. Qloballaşan dünyamıza "kölgə" iqtisadiyyatının təsiri. Azərbaycan Memarlıq və İnşaat Universitetində Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının materialları. Bakı, 3-4 dekabr, 2019

E5. Mingəçevir Dövlət Universiteti, "Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar" mövzusunda Respublika elmi konfransının materialları. Mingəçevir, 6-7 dekabr, 2019

E6. Rəqəmsal iqtisadiyyat və yeni dəyərlərin yaradılması. AR TN, MDU. "Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar" mövzusunda Respublika elmi konfransı. 11-12 dekabr 2020 səh.357-359

F. Digər nəşrlər:

F1. "Dünya iqtisadiyyatı" fənninin tədris proqramı. MDU, "İnformasiya Texnologiyaları Mərkəzi", 2019. Proqram (TN-in qrafı: əmr №F-503, 26.08.2019).